

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun Müşahidə Şurası tərəfindən 16
iyun 2020-ci il tarixli 02 sayılı Protokol ilə təsdiq
edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün müsabiqə

Q A Y D A L A R I

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın (bundan sonra – Konsepsiya) müsabiqəli maliyyə yardımının göstərilməsinə dair müddələrinin yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (bundan sonra - Fond) tərəfindən qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün müsabiqənin (bundan sonra – Müsabiqə) keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Müsabiqənin keçirilməsində məqsəd dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə məqsədli proqram və layihələrin həyata keçirilməsi ilə əlaqədar qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsidir.

1.3. Müsabiqə Fond tərəfindən hər 6 aydan bir keçirilir.

1.4. Müsabiqənin keçirilmə tarixi Fond tərəfindən müəyyən edilir, Müsabiqədə iştirak etmək üçün müraciətlər Müsabiqə elan edildiyi tarixdən 10 (on) gün müddətində qəbul olunur.

1.5. Müsabiqə barədə elan və Müsabiqədə iştirak etmək üçün təqdim olunmalı sənədlər haqqında məlumat Fondun rəsmi internet saytında, habelə rəsmi sosial şəbəkə hesablarında yerləşdirilir.

1.6. Müsabiqənin keçirilməsinə ümumi nəzarət Fondun Müşahidə Şurası (bundan sonra - Şura) tərəfindən həyata keçirilir.

1.7. Müsabiqənin keçirilməsi və nəticələri ilə bağlı yaranan mübahisələrə Şura tərəfindən baxılır.

2. Müsabiqənin ümumi şərtləri

2.1. Müsabiqə bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş sahələr üzrə layihə-təkliflərin dərc edilməsi məqsədilə ictimai-siyasi (əsas mövzusu ölkə və cəmiyyət həyatında gedən ictimai prosesləri, siyasi hadisələri işıqlandırmaqdan, onların mahiyyətini izah, təhlil və şərh etməkdən ibarət olan) qəzetlər arasında keçirilir və aşağıdakı yarıməndlər üzrə bu Qaydalara uyğun olaraq qalib elan olunmuş qəzetlərə müvafiq maliyyə yardımı göstərilir:

2.1.1. gündəlik (həftədə ən azı beş dəfə A3 formatında 16 yaxud A2 formatında 8 səhifə həcmində çap olunan) qəzetlər – hər birinə aylıq 20.000 (iyirmi min) manat məbləğində;

2.1.2. günaşırı (həftədə ən azı üç dəfə A3 formatında 16 yaxud A2 formatında 8 səhifə həcmində çap olunan) qəzetlər – hər birinə aylıq 10.000 (on min) manat məbləğində;

2.1.3. həftəlik (həftədə ən azı bir dəfə A3 formatında 24 yaxud A2 formatında 12 səhifə həcmində çap olunan) qəzetlər – hər birinə aylıq 5.000 (beş min) manat məbləğində.

2.2. Müsabiqədə iştirak etmək üçün müraciət etmiş qəzetlər bu Qaydalara uyğun olaraq aşağıdakı sahə (sahələr) üzrə layihə-təkliflər (müvafiq sahə üzrə yazını və tədbirlər planını ehtiva edir) təqdim edir və qalib elan olunduqları təqdirdə Müsabiqədə iştirak etmək üçün müraciət etdikləri sahə (sahələr) üzrə layihə-təkliflərin (bu Qaydaların 2.1.1-ci, 2.1.2-ci və 2.1.3-cü yarımbəndlərində nəzərdə tutulmuş dövrilik tələbinə uyğun sayda nömrələrində A2 formatlı qəzetlər üçün ən azı 0,5 (yarım) səhifə, A3 formatlı qəzetlər üçün isə ən azı 1 (bir) səhifə ayrılmalı, Fondun maliyyə yardımı ilə çap olunduğu göstərilməli və müəllifi qeyd olunmalıdır) dərc etdirilməsini (bu Qaydaların 2.1.1-ci və 2.1.2-ci yarımbəndləri üzrə qalib elan olunduğu təqdirdə sahələr üzrə növbəliliyi təmin etməklə) və həmin sahə (sahələr) üzrə ardıcıl tədbirlərin həyata keçirilməsini təmin edirlər:

2.2.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

2.2.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

2.2.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

2.2.4. ictimai və dövlət maraqlarının müdafiəsi;

2.2.5. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi;

2.2.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

2.2.7. qaçqın və məcburi köçkünlərin, əhəlinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması;

2.2.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;

2.2.9. azərbaycançılıq ideyasının təbliği;

2.2.10. gənc nəslin milli mənlük şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

2.2.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

2.2.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

2.2.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;

2.2.14. diaspor quruculuğu, lobbicilik və dünya azərbaycanlılarının həmrəyliyi;

2.2.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

2.2.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

2.2.17. ekologiya və ətraf mühitin mühafizəsi;

2.2.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;

2.2.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

2.3. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən fors-majör hesab olunan hallarda, habelə qəzetlərin səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə bu Qaydaların 2.1.1-ci, 2.1.2-ci və 2.1.3-cü yarımbəndlərində nəzərdə tutulmuş dövriliklə çap olunmaması onların müsabiqədə iştirakını məhdudlaşdırmır.

2.4. Maliyyə yardımı bu Qaydaların 6.2-ci, 6.3-cü, 6.5-ci, 6.6-cı, 6.7-ci və 6.8-ci bəndlərində göstərilən hallar istisna olmaqla, 6 (altı) ay müddətində davam etdirilir.

3. Müsabiqədə iştirak

3.1. Bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş qəzetlər aşağıdakı tələblərə cavab verdikdə müsabiqədə iştirak edə bilər:

3.1.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən mətbu nəşrlərin reyestrinə daxil edilmiş olmalıdır;

3.1.2. Müsabiqə elan olunan gündə son 1 (bir) il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 2.000 nüsxədən və yayımı (abunə və satışı) 1.500 nüsxədən az olmamalıdır;

3.1.3. yenidən təşkil (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə), müflis olma, ləğv edilmə prosesində olmamalıdır;

3.1.4. təsisçisi xarici dövlətlərin hüquqi və fiziki şəxsləri (xarici dövlətin hüquqi şəxsi dedikdə, hüquqi şəxsin nizamnamə kapitalının və ya səhmlərinin 30 faizindən çoxunun xarici dövlətlərin hüquqi şəxslərinə və vətəndaşlarına məxsus olduğu və ya təsisçilərinin 1/3 hissəsindən çoxunun xarici dövlətin hüquqi şəxsi və ya vətəndaşı olan hüquqi şəxslər başa düşülür) olmamalıdır;

3.1.5. təsisçisi dövlət orqanları, bələdiyyələr, ictimai birliklər, dini qurumlar və dini icmalar olmamalıdır.

3.2. Əvvəllər Fond tərəfindən maliyyə yardımı almış və maliyyələşmə dövründə bağlanmış müqavilə şərtlərini pozduğuna görə maliyyə yardımı dayandırılmış, habelə söz, fikir və məlumat azadlığından sui-istifadəyə görə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan qəzetlər Müsabiqəyə buraxılmır.

3.3. Qəzetlərin birdəfəlik tirajı və yayımına (abunə və satışına) dair bu Qaydaların 3.1.2-ci yarımbəndində nəzərdə tutulmuş tələblər avqust ayı ərzində 50 (əlli) faizədək azaldıla bilər.

3.4. Müsabiqədə iştirak etmək üçün Fonda aşağıdakı sənədlər təqdim edilməlidir:

3.4.1. qəzetin baş redaktorunun ərizəsi (Əlavə 1);

3.4.2. qəzetin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən mətbu nəşrlərin reyestrinə daxil edilməsini təsdiq edən müvafiq sənədin surəti;

3.4.3. müvafiq VÖEN-nin surəti;

3.4.4. Müsabiqə elan olunan gündə son 1 (bir) il ərzində qəzetin müntəzəm nəşr olunması, dövriliyi və birdəfəlik tirajı barədə arayış.

3.4.5. qəzetin məlumat vərəqəsi (Əlavə 2);

3.4.6. bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş sahələrdən seçdikləri və Müsabiqədə qalib olduqları təqdirdə yazılar dərc edəcəkləri sahə (sahələr) üzrə bu Qaydaların 3.5-ci bəndinin tələblərinə cavab verən yazı.

3.5. Bu Qaydaların 3.4.6-cı yarımbəndində nəzərdə tutulmuş layihə-təkliflərin tərkib hissəsi olan yazı (yazılar) bu Qaydaların 2.1.1-ci yarımbəndində nəzərdə tutulmuş qəzetlər tərəfindən 3 (üç), 2.1.2-ci yarımbəndində nəzərdə tutulmuş qəzetlər tərəfindən 2 (iki), 2.1.3-cü yarımbəndində nəzərdə tutulmuş qəzetlər tərəfindən 1 (bir) sahə üzrə aşağıdakı tələblərə cavab verməklə təqdim edilir:

3.5.1. Azərbaycan, rus və ya ingilis dilində olmalıdır.

3.5.2. Əvvəllər heç bir yerdə dərc edilməmiş olmalıdır.

3.5.3. Mətninin həcmi 2000-2500 söz aralığında olmalıdır.

3.5.4. bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş sahələrdən hansına aid olduğu sərlövhasından əvvəl qeyd edilməlidir.

3.5.5. İki nüsxədə çap edilməli, tarix göstərilməklə müəllifinin imzası (əlyazma ilə adı, atasının adı, soyadı, təxəllüsü), habelə qəzetin baş redaktorunun imzası və qəzetin möhürü ilə təsdiq edilməlidir.

3.6. Müsabiqədə iştirak üçün təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə həmin çatışmazlıqların bu Qaydaların 1.4-cü bəndində nəzərdə tutulmuş müddət ərzində aradan qaldırılmasına yol verilir.

3.7. Müsabiqədə iştirak üçün qəbul olunmuş sənədlər geri qaytarılmır.

3.8. Bu Qaydaların 3.4-cü bəndinin tələblərinə cavab verməyən müraciətlər Müsabiqə zamanı nəzərə alınmır.

3.9. Müsabiqədə iştirak üçün müraciət etmiş qəzet bu Qaydaları qəbul etmiş hesab edilir və təqdim edilmiş sənədlərin və məlumatların tamlığına və düzgünlüyünə, habelə bu Qaydaların 3.5.5-ci yarım bəndində nəzərdə tutulmuş nüsxələrin eyniliyinə görə məsuliyyət daşıyır.

3.10. Bu Qaydaların 3.4.1-ci və 3.4.5-ci yarım bəndlərində və 5.1-ci bəndində nəzərdə tutulmuş əlavələr bu Qaydaların ayrılmaz tərkib hissəsidir.

4. Müsabiqənin təşkili

4.1. Bu Qaydaların 3.4.6-cı yarım bəndində nəzərdə tutulmuş yazıların qiymətləndirilməsi Fond tərəfindən cəlb edilmiş müstəqil ekspertlər - müvafiq sahədə zəngin bilik və təcrübəyə, ictimai nüfuzla malik və peşəkar, Müsabiqənin nəticəsində marağı olmayan şəxslər tərəfindən həyata keçirilir.

4.2. Eyni yazılar üç fərqli ekspert tərəfindən fərdi qaydada aşağıdakı meyarların hər biri üzrə ən aşağı "0", ən yüksək "20" bal olmaqla qiymətləndirilir və hər bir yazı barədə yazılı rəylər verilir:

4.2.1. yazının məzmunu və mövzusunun müvafiq sahəyə uyğunluğu;

4.2.2. müəllifin yaradıcı yanaşması, məzmunun ideya orijinallığı və özünəməxsusluğu;

4.2.3. mətnin üslubi keyfiyyətləri, dilin norma və qaydalarına əməl olunması;

4.2.4. mətnin məntiqiliyi, tezis və arqumentlərin əsaslandırılmış olması;

4.2.5. təqdim edilən fakt və digər məlumatların dəqiqliyi, istinad olunan mənbələrin mötəbərliyi.

4.3. Ekspertlər tərəfindən yazılara verilən fərdi qiymətlər Fond tərəfindən ümumiləşdirilir və ən yüksək bal toplamış qəzetlər qalib elan olunur.

4.4. Eyni bal toplamış qəzetlərin hər birini bu Qaydalara uyğun olaraq qalib elan etmək mümkün olmadıqda, qalib yazılara verilmiş müvafiq yazılı rəylər əsasında müəyyən olunur.

4.5. Fond bu Qaydaların 2.1.1-ci və 2.1.2-ci yarım bəndləri üzrə müsabiqədə iştirak etmiş və qalib elan edilməmiş yazıların bu Qaydaların 2.1.2-ci və 2.1.3-cü yarım bəndləri üzrə qiymətləndirilməsini Qaydaların tələbləri nəzərə alınmaqla həyata keçirə bilər.

4.6. Müsabiqənin nəticəsi barədə məlumat Fondun rəsmi internet saytında yerləşdirilir.

5. Maliyyə yardımının göstərilməsi

5.1. Bu Qaydalara uyğun olaraq qalib elan edilmiş qəzetlərlə Fond arasında maliyyə yardımının göstərilməsinə dair müqavilə (Əlavə 3) imzalanır və maliyyə yardımının həyata keçirilməsinə başlanılır.

5.2. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən fors-major hesab olunan hallarda, habelə qəzetlərin səsvermə, iş günü hesab edilməyən bayram

günlərində və ümumxalq hüzn günündə bu Qaydaların 2.1.1, 2.1.2 və 2.1.3-cü yarımbəndlərində nəzərdə tutulmuş dövriliklə çap olunmaması maliyyə yardımının göstərilməsinə dair müqavilə şərtlərinin pozulması hesab edilmir.

6. Maliyyə yardımının dayandırılması

6.1. Fond maliyyə yardımı göstərilən dövr ərzində maliyyə yardımı göstərilən qəzetlərin bu Qaydaların 2.2-ci və 5.1-ci bəndlərinin tələblərinə əməl etməsi vəziyyətinin monitorinqini aparır.

6.2. Bu Qaydaların 6.4-cü bəndi nəzərə alınmaqla, bu Qaydaların 6.1-ci bəndində nəzərdə tutulmuş monitorinq nəticəsində Redaksiya tərəfindən müqavilə şərtlərinin pozulduğu aşkar edildikdə, Fond həmin ay üzrə maliyyə yardımının ödənilməsinə dayandırır və aşkar edilmiş pozuntuların aradan qaldırılması ilə bağlı Redaksiyaya xəbərdarlıq edir.

6.3. Redaksiya tərəfindən bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş xəbərdarlığa növbəti ay əməl edilmədikdə Fond maliyyə yardımı müqaviləsinə birtərəfli qaydada xitam verməklə maliyyə yardımını dayandırmaq hüququna malikdir.

6.4. Maliyyə yardımı göstərilən dövr ərzində dərc edilmiş yazılar layihə-təkliflərin aid olduğu sahəyə uyğun olmadıqda, plagiata yol verildikdə, materiallar keyfiyyətsiz hazırlandıqda Fond tərəfindən Redaksiyaya xəbərdarlıq edilir.

6.5. Redaksiya tərəfindən bu Qaydaların 6.4-cü bəndində nəzərdə tutulmuş xəbərdarlığa növbəti ay əməl edilmədikdə Fond həmin ay üzrə maliyyə yardımının ödənilməsinə dayandırır.

6.6. Bu Qaydaların 6.4-cü bəndində nəzərdə tutulmuş pozuntular təkrarən aşkar edildikdə Fond maliyyə yardımı müqaviləsinə birtərəfli qaydada xitam verməklə maliyyə yardımını dayandırmaq hüququna malikdir.

6.7. Bu Qaydaların 3.5.2-ci yarımbəndində nəzərdə tutulmuş tələbin pozulduğu aşkar edildikdə, habelə Redaksiyanın Müsabiqədə saxta sənədlər və ya həqiqətə uyğun olmayan məlumatlar təqdim etməklə qalib gəldiyi məlum olduqda Fond maliyyə yardımı müqaviləsinə birtərəfli qaydada xitam verməklə maliyyə yardımını dayandırmaq hüququna malikdir.

6.8. Maliyyə yardımı göstərilən dövr ərzində Redaksiya tərəfindən söz, fikir və məlumat azadlığından sui-istifadə halları məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edildikdə Fond maliyyə yardımı müqaviləsinə birtərəfli qaydada xitam verməklə maliyyə yardımını dayandırmaq hüququna malikdir.

ƏRİZƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün müsabiqə Qaydaları”na uyğun olaraq təqdim etdiyim sənədlərin həmin müsabiqəyə qəbul edilməsini xahiş edirəm.

Qeyd edilən müsabiqəyə dair Qaydaların 3.4-cü bəndinə müvafiq olaraq aşağıdakı məlumatları bildirirəm:

1. Mətbu nəşrin adı:

2. Məqsədi:

3. Dövriliyi:

4. Hüquqi ünvanı:

5. Təsisçinin adı, qeydiyyat nömrəsi və tarixi, dövlət qeydiyyatını həyata keçirən orqanın adı və hüquqi ünvanı, qanuni təmsilçisinin adı, soyadı, atasının adı:

6. Redaktorun (baş redaktorun) adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, yaşadığı ünvan:

7. Redaktorun (baş redaktorun) vətəndaşlığı və təhsili:

Bu ərizəni doldurmaqla müsabiqədə iştirak qaydalarını qəbul edirəm, habelə təqdim edilmiş sənədlərin və məlumatların tamlığına və düzgünlüyünə, bu Qaydaların 3.5.5-ci yarımbəndində nəzərdə tutulmuş nüsxələrin eyniliyinə görə məsuliyyət daşıyıram.

İmza:

(adı, soyadı, atasının adı)

Əlaqə telefonları:

elektron ünvanı:

Tarix: “___” _____ 2020-ci il

QƏZETİN MƏLUMAT VƏRƏQƏSİ

- 1.1. Qəzetin adı
- 1.2. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi və verilmə tarixi (fiziki şəxslər üçün KİV-in uçota götürülməsi tarixi)
- 1.3. VÖEN
- 1.4. Bank rekvizitləri
- 1.5. Qəzetin hüquqi və (və ya) faktiki poçt ünvanları, indeksi
- 1.6. Qəzetin təsisçisi və ya təsisçilərinin soyadı, adı və atasının adı.
- 1.7. Qəzetin məsul redaktorunun:
 - soyadı, adı, atasının adı
 - iş telefonu
 - mobil telefonu
 - elektron poçt ünvanı
2. Jurnalistlər (kütləvi informasiya vasitəsinin məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə məşğul olan ştatlı müxbirləri, habelə kütləvi informasiya vasitəsinin məlumat toplanması, hazırlanması və redaktəsi ilə bağlı tapşırıqlarını müntəzəm yerinə yetirən ştatdankənar müxbirlər) haqqında məlumat
 - soyadı, adı, atasının adı
 - jurnalist kimi iş stajı
 - əmək haqqı
 - ev telefonu
 - mobil telefonu
 - elektron poçt ünvanı
3. Müsəbiqəyə təqdim edilən layihə-təklif haqqında məlumat
 - 3.1. Müvafiq layihə-təklifin adı
 - 3.2. Müvafiq layihə-təklifin sahəsi və aid olduğu yarım bənd
 - 3.3. Müvafiq layihə-təklifin rəhbərinin:
 - soyadı, adı, atasının adı
 - iş telefonu
 - ev telefonu
 - mobil telefonu
 - elektron poçt ünvanı

Məsul redaktorun imzası:

Məlumat vərəqəsinin təqdim olunma tarixi:

Möhür yeri

**Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu**

MALİYYƏ YARDIMI MÜQAVİLƏSİ №

Bakı şəhəri

_____ iyul 2020-ci il

Bir tərəfdən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (bundan sonra - Fond) İcraçı direktoru Əhməd Məhəmməd oğlu İsmayılov və digər tərəfdən "____" qəzetinin (bundan sonra - Redaksiya) baş redaktoru _____ bu müqaviləni bağlayırlar.

1. Müqavilənin predmeti

1.1. Müqavilənin qüvvədə olduğu müddət ərzində Fond bu Qaydaların "____"-cı yarım bəndi üzrə qalib elan edilmiş Redaksiyaya maliyyə yardımı göstərməyi, Redaksiya isə göstərilən maliyyə yardımından Müqavilənin şərtlərinə uyğun olaraq istifadə etməyi öhdəsinə götürür.

2. Müqavilənin məqsədi

2.1. Müqavilənin məqsədi bu Qaydaların "____"-cı yarım bəndi üzrə qalib elan edilmiş Redaksiyaya maliyyə yardımı göstərməklə onun maddi-texniki bazasını möhkəmləndirmək, qalib elan edildiyi sahə (sahələr) üzrə mövcud problemlərin və perspektiv planların öyrənilməsini, jurnalist araşdırmalarının aparılmasını, əldə edilmiş məlumatlar əsasında hazırlanmış materialların maliyyələşmə dövrü ərzində ardıcıl olaraq dərc etdirilməsini, habelə müvafiq maliyyə yardımının məqsədyönlü şəkildə istifadə edilməsini təmin etməkdir.

3. Maliyyə yardımının məbləği, müddəti və ödənilməsi qaydaları

3.1. Müqavilə əsasında Redaksiyaya hər ay "____" manat məbləğində maliyyə yardımı göstərilir.

3.2. Aylıq maliyyə yardımının göstərilməsi müsabiqədən sonrakı aydan etibarən başlanır və 6 (altı) ay müddətində davam etdirilir.

3.3. Maliyyə yardımı hər ay üçün hesabat təqdim edildikdən sonra 5 (beş) bank günü ərzində Redaksiyanın hesabına köçürülür.

3.4. Maliyyə yardımı ilə bağlı bütün ödəmələr köçürmə yolu ilə həyata keçirilir.

3.5. Maliyyə yardımı yalnız bu Müqavilədə göstərilən məqsəd və qaydada istifadə edilə bilər.

4. Maliyyə yardımından istifadə qaydaları

4.1. Maliyyə yardımı Redaksiyanın üçüncü şəxslər qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada tətbiq edilən maliyyə sanksiyalarının (cərimələrin və digər məsuliyyət tədbirlərinin) ödənilməsi, habelə üçüncü şəxslərin hüquqlarının pozulması məqsədilə istifadə oluna bilməz.

5. Fondun hüquq və vəzifələri

5.1. Fondun hüquqları:

5.1.1. Redaksiyadan layihə-təkliflərin dərc olunmasını və qəzetin maliyyə yardımı aldığı yarımənd üzrə tiraj və dövriyyə tələbinə uyğun nəşr edilməsini təsdiq edən müvafiq sənədləri (qəzetin ay ərzində layihə yazıları dərc edilmiş səhifələrini; qəzetin tirajını təsdiq edən elektron qaiməni (mətbəə qaiməsini); qəzetin tiraj bölgüsünü göstərən təsdiqlənmiş məlumatı; qəzetin abunə və satışına dair yayımçı tərəfindən təsdiq edilən arayışları və elektron qaimələri və s.) və həmin sahə (sahələr) üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi ilə əlaqədar materialları tələb etmək;

5.1.2. göstərilən maliyyə yardımının Müqavilənin məqsədlərinə uyğun istifadəsini təsdiq edən müvafiq sənədləri tələb etmək;

5.1.3. Qaydaların 6.4-cü bəndi nəzərə alınmaqla, Qaydaların 6.1-ci bəndində nəzərdə tutulmuş monitorinq nəticəsində Redaksiya tərəfindən müqavilə şərtlərinin pozulduğu aşkar edildikdə həmin ay üzrə maliyyə yardımının ödənilməsini dayandırmaq və aşkar edilmiş pozuntuların aradan qaldırılması ilə bağlı Redaksiyaya xəbərdarlıq etmək;

5.1.4. Redaksiya tərəfindən Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş xəbərdarlığa növbəti ay əməl edilmədikdə maliyyə yardımı müqaviləsinə birtərəfli qaydada xitam verməklə maliyyə yardımını dayandırmaq;

5.1.5. maliyyə yardımı göstərilən dövr ərzində dərc edilmiş yazılar layihə-təkliflərin aid olduğu sahəyə uyğun olmadıqda, plagiatı yol verildikdə, materiallar keyfiyyətsiz hazırlandıqda Redaksiyaya xəbərdarlıq etmək;

5.1.6. Redaksiya tərəfindən bu Qaydaların 6.4-cü bəndində nəzərdə tutulmuş xəbərdarlığa növbəti ay əməl edilmədikdə həmin ay üzrə maliyyə yardımının ödənilməsini dayandırmaq;

5.1.7. Qaydaların 6.4-cü bəndində nəzərdə tutulmuş pozuntular təkrarən aşkar edildikdə maliyyə yardımı müqaviləsinə birtərəfli qaydada xitam verməklə maliyyə yardımını dayandırmaq;

5.1.8. Bu Qaydaların 3.5.2-ci yarıməndində nəzərdə tutulmuş tələbin pozulduğu aşkar edildikdə, habelə Redaksiyanın Müsabiqəyə saxta sənədlər və ya həqiqətə uyğun olmayan məlumatlar təqdim etməklə qalib gəldiyi məlum olduqda maliyyə yardımı müqaviləsinə birtərəfli qaydada xitam verməklə maliyyə yardımını dayandırmaq;

5.1.9. maliyyə yardımı göstərilən dövr ərzində Redaksiya tərəfindən söz, fikir və məlumat azadlığından sui-istifadə halları məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edildikdə maliyyə yardımı müqaviləsinə birtərəfli qaydada xitam verməklə maliyyə yardımını dayandırmaq.

5.2. Fondun vəzifələri:

5.2.1. Müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş maliyyə yardımını Müqavilənin 3.3-cü bəndində nəzərdə tutulmuş müddətdə və qaydada Redaksiyanın hesabına köçürmək.

6. Redaksiyanın hüquq və vəzifələri

6.1. Redaksiyanın hüquqları:

6.1.1. Müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş maliyyə yardımını Müqavilənin 3.3-cü bəndində nəzərdə tutulmuş müddətdə və qaydada əldə etmək.

6.2. Redaksiyanın vəzifələri:

6.2.1. qalib elan edildiyi sahə (sahələr) üzrə layihə-təkliflərin dərc etdirilməsini (bu Qaydaların 2.1.1-ci və 2.1.2-ci yarıməndləri üzrə qalib elan olunduğu təqdirdə sahələr

üzrə növbəliliyi təmin etməklə) və həmin sahə (sahələr) üzrə ardıcıl tədbirlərin həyata keçirilməsini təmin etmək;

6.2.2. qalib elan edildiyi layihə-təkliflərin dərc olunmasını və qəzetin maliyyə yardımı aldığı yarımənd üzrə tiraj və dövriyyə tələbinə uyğun nəşr edilməsini təsdiq edən müvafiq sənədləri (qəzetin ay ərzində layihə yazıları dərc edilmiş səhifələrini; qəzetin tirajını təsdiq edən elektron qaiməni (mətbəə qaiməsini); qəzetin tiraj bölgüsünü göstərən təsdiqlənmiş məlumatı; qəzetin abunə və satışına dair yayımçı tərəfindən təsdiq edilən arayışları və elektron qaimələri və s.) və həmin sahə (sahələr) üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi ilə əlaqədar materialları tələb etmək hər ay başa çatdıqdan sonra 3 (üç) gün müddətində Fonda təqdim etmək;

6.2.3. bu Müqavilənin 5.1.2-ci yarıməndində nəzərdə tutulmuş sənədləri təqdim etmək;

6.2.4. qalib elan edildiyi sahə (sahələr) üzrə layihə-təklifin icrası ilə bağlı materialı qəzetin bu Qaydaların 2.1.1-ci, 2.1.2-ci və 2.1.3-cü yarıməndlərində nəzərdə tutulmuş dövrilik tələbinə uyğun sayda nömrələrində A2 formatlı qəzetlər üçün ən azı 0,5 (yarım) səhifə, A3 formatlı qəzetlər üçün isə ən azı 1 (bir) səhifə ayırmaqla dərc etmək;

6.2.5. layihənin icrası ilə bağlı qəzetin bir nömrəsində 2 (iki) səhifədən (A3 formatı) artıq material yerləşdirməmək;

6.2.6. bu Qaydaların 2.1.1-ci yarıməndi üzrə A3 formatında 16 yaxud A2 formatında 8 səhifə, 2.1.2-ci yarıməndi üzrə A3 formatında 16 yaxud A2 formatında 8 səhifə və 2.1.3-cü yarıməndi üzrə A3 formatında 24 yaxud A2 formatında 12 səhifə həcmindən az olmamaqla çap etmək;

6.2.7. maliyyə yardımı göstərilən dövr ərzində müqavilənin icrasına aid olan bütün materiallarda Fondun emblemini, həyata keçirilən layihə-təklifin aid olduğu sahəni (sahələri), mövzunun adını və "Azərbaycan Respublikasının Prezidenti yanında Kənd Təsərrüfatı və İkiqanətli İncəsafatı Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilmişdir" cümləsini qeyd etmək.

7. Hesabatvermə

7.1. Müqavilənin icrası barədə hesabatlar sadələşdirilmiş formada Müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada təqdim edilir.

7.2. Maliyyə yardımı göstərilən dövr ərzində Fond layihə-təklif çərçivəsində həyata keçirilən fəaliyyətlərin monitorinq və qiymətləndirilməsini Redaksiyaya xəbər vermədən həyata keçirə bilər.

8. Tərəflərin məsuliyyəti

8.1. Tərəflər müqavilədə nəzərdə tutulmuş vəzifələri qismən və ya tam yerinə yetirmədikdə Azərbaycan Respublikasının mövcud qanunvericiliyə müvafiq məsuliyyət daşıyır.

9. Müqavilənin müddəti

9.1. Müqavilə imzalandığı andan qüvvəyə minir və 6 (altı) ay müddətinə qüvvədədir.

10. Yekun müddəalar

10.1. Müqavilə Azərbaycan dilində 2 (iki) nüsxədə tərtib olunur və hər 2 (iki) nüsxənin eyni hüquqi qüvvəsi vardır.

10.2. Müqaviləyə dəyişikliklər hər iki tərəfin razılığı əsasında yazılı formada edilə bilər.

10.3. Hazırkı Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq şərh edilir.

Fond adından:

İsmayılov Ə.M.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
İcraçı direktoru
Hüquqi ünvan:
Poçt indeksi:
Telefon:
VÖEN: (Fond)
VÖEN: (Bank)
Kodu:
Müxbir hesabı:
SWIFT-Bik:
Hesablaşma Hesabı:

Redaksiya adından

“ _____ ” qəzetinin baş redaktoru

Hüquqi ünvan:

VÖEN:

Bankın adı:

KOD:

VÖEN:

Müxbir hesab:

SWIFT. Bik.

Hesablaşma hesabı: